

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin Kollegiyasının
23 sentyabr 2014-cü il tarixli
Q-20 №-li qərarı ilə təsdiq edilmişdir.

**Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin
tam siğortası üzrə siğorta qaydaları**

ÜMUMİ HİSSƏ

BÖLMƏ I.

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam siğortasına dair ümumi şərtlər

1. Ümumi müddəələr

1.1. "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam siğortası üzrə siğorta qaydaları" (bundan sonra "bu Qaydalar") "Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü siğorta növləri üzrə vahid siğorta qaydaları haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədile hazırlanmışdır və "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam siğortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü siğorta növünün aparılması əsaslandığı, bütün siğortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir.

1.2. Siğorta müqaviləsindən irəli gələn və bu Qaydalarla nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

1.3. Bu Qaydalar, habelə siğortalı tərəfindən doldurulmuş siğortalanma haqqında ərizə (Əlavə) siğorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur.

2. Əsas anlayışlar

2.0. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

2.0.1. **avtomobil** - yollarda adamların və ya yüklerin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən avtomobil nəqliyyatı vasitəsi;

2.0.2. **siğortacı** – "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən siğorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, siğorta müqaviləsində nəzərdə tutulan siğorta hadisəsi baş verdiyi halda siğorta ödənişini vermək öhdəliyi daşıyan siğorta müqaviləsinin tərəfi olan siğorta şirkətidir.

2.0.3. **siğortalı** – siğorta haqqı ödəyərək avtomobili siğorta etdirən siğorta müqaviləsinin tərəfi;

2.0.4. **siğorta olunan** - siğorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri siğortalanın fiziki şəxs;

2.0.5. **avtomobilin sahibi** - siğortalanın avtomobilin mülkiyyətçisi, yaxud avtomobile digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinə idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs;

2.0.6. **faydalanan şəxs** – siğorta müqaviləsinə uyğun olaraq siğorta ödənişi verilməli olan şəxs;

2.0.7. **sürücü** – siğortalanmış avtomobili idarə etməsi halında baş verən siğorta hadisərinə siğorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda işə siğorta müqaviləsində siğorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs.

2.0.8. **siğorta riski** – siğorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halin yaranması ehtimalı;

2.0.9. **siğorta hadisəsi** – siğorta müqaviləsinə görə siğorta ödənişinin siğortaliya, siğorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

2.0.10. **siğorta ödənişi** – siğorta hadisəsi baş verdiğdə, siğorta müqaviləsinə uyğun olaraq siğortacı tərəfindən ödənilən maliyyə kompensasiyası;

2.0.11. **siğorta müqaviləsi** – siğortalının müvafiq siğorta haqqı ödəməsi müqabilində avtomobilin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılıqlılaşmış pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin siğortacı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi yazılı razılışma;

2.0.12. **siğorta şəhadətnaməsi** – siğorta müqaviləsinin bağlanması təsdiq edən və siğortacı tərəfindən siğortaliya və (və ya) siğorta olunana verilən sənəd;

2.0.13. **siğorta obyekti** – siğortalının, yaxud siğorta olunanın avtomobile sahibliyi ilə bağlı qanunazidd olmayan əmlak mənafeləri;

2.0.14. **siğorta predmeti** – bu Qaydaların II Bölüməsinə münasibətdə siğortalanın avtomobil, III Bölüməsinə münasibətdə həmin avtomobilin sahibinin mülki məsuliyyətinin yaranması halı, IV Bölüməsinə münasibətdə isə həmin avtomobilin sürücüsü və sərnişinləri;

2.0.15. **siğorta müddəti** – siğorta müqaviləsinin qüvvədə olduğu müddət;

2.0.16. **siğorta haqqı** – siğorta etdirilən avtomobilla əlaqədar risklərin qəbul ediləsi və ya bölüşdürülməsi müqabilində siğorta müqaviləsində nəzərdə tutulan qaydada siğortalının siğortacaya ödəməli olduğu pul məbləği;

2.0.17. **siğorta məbləği** - siğortalanmış risklər üzrə siğortacının öhdəliyinin siğorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

2.0.18. **siğorta tarifi** – siğorta haqqının hesablanması üçün siğorta məbləğinə tətbiq edilən, faizlə ifadə olunan dərəcə;

2.0.19. **azadolma məbləği** - siğorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin siğorta müqaviləsi ilə təminat verilməyən və siğortalının üzərində qalan hissəsi;

2.0.20. **avtomobilin istifadəsi** – avtomobilin yollarda, həmcinin yollara bitişik olan və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş həyətlərdə, yaşayış massivlərində, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatların ərazilərində və digər ərazilərdə istismarı nəzərdə tutulur. Avtomobildə quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir;

2.0.21. **avtomobilin bazar dəyəri** – avtomobilin bazar şərtləri ilə müəyyən edilən qiyməti;

2.0.22. **Siğorta tələbi** - siğorta hadisəsi baş verdikdə siğortalının, siğorta olunanın və ya faydalanan şəxsin siğorta ödənişinin həyata keçirilməsi məqsədilə siğortaçaya ünvanladığı müraciət;

3. Siğortanın sinifləri

- 3.1. Bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobilərin tam siğortası növü üzrə aşağıdakı siğorta siniflərini əhatə edir:
- 3.1.1. avtonaqliyyat vasitələrinin siğortası;
- 3.1.2. avtonaqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin siğortası;
- 3.1.3. fərdi qəza siğortası.
- 3.2. Siğortalının seçimi əsasında siğorta müqaviləsində göstərilməklə bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan bir, yaxud bir neçə siğorta sinfi üzrə bu Qaydaların Xüsusi hissəsinin müvafiq bölmələrində müəyyən edilən şərtlərlə siğorta təminatı verilir.

4. Siğortanın predmeti və siğorta riskləri

- 4.1. Siğorta predmeti və siğorta riskləri bu Qaydaların Xüsusi Hissəsində hər bir bölmə üzrə ayrıraq müəyyən edilir.
- 4.2. Siğorta müqaviləsində razılışdırılmaqla bu Qaydaların Xüsusi Hissəsində nəzərdə tutulmayan risklər, o cümlədən digər siğorta siniflərinə daxil olan risklər üzrə siğorta təminatı verilə bilər.

5. Siğorta müqaviləsinin tərəfləri və onun aid olduğu digər şəxslər

- 5.1. **Siğortaçı** siğorta müqaviləsinin tərəfi olan siğorta şirkətidir.
- 5.2. İstənilən fəaliyyət qabiliyyətli fiziki şəxs **siğortalı** qismində siğortaçı ilə siğorta müqaviləsi bağlayaraq sahibliyində olan avtomobilə bağlı riskləri bu Qaydalara əsasən siğorta etdirə bilər.
- 5.3. Siğorta müqaviləsində yalnız **siğorta olunan** qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara siğorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər siğortalanmış hesab edilmir.
- 5.4. Siğorta müqaviləsində fiziki şəxs olan siğortalı siğorta olunan sürücülərin siyahısında göstərilməkdə də onun siğorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.
- 5.5. Bu Qaydaların II Böləmisi üzrə siğorta müqaviləsində **faydalanan şəxs** qismində başqa şəxs nəzərdə tutulmamışdır, siğortalı faydalanan şəxs sayılır. Bu Qaydaların III Böləmisi üzrə zərərçəkən üçüncü şəxs və (və ya) ona dəymmiş zərərin əvəzini ödəmiş, lakin zərərin vurulmasında təqsiri olmayan digər şəxs, habelə zərərçəkən üçüncü şəxsin ailə üzvləri faydalanan şəxs sayılır. Bu Qaydaların IV Böləmisi üzrə saqlamlığına zərər dəymiş sürücülər və (və ya) sərnişinlər, həmçinin onların ailə üzvləri faydalanan şəxs sayılır.

6. Siğorta müqaviləsinin bağlanması

- 6.1. Siğorta müqaviləsi siğortalının siğortalanma haqqında ərizəsi əsasında bağlanır. Siğortalanma haqqında ərizə Bu Qaydalara Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir.
- 6.2. Siğorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:
- 6.2.1. tərəflərin bu Qaydalar əsasında siğorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
- 6.2.2. Siğortalının bu Qaydalarla tanış olmasına və onun şərtləri ilə razılışmasını yazılı qaydada təsdiq etməsi şərti ilə siğortaçı tərəfindən siğortalıya siğorta şəhadətnaməsinin verilməsi yolu ilə.
- 6.3. Bu Qaydaların 6.2.2-ci yarımbəndində nəzərdə tutulmuş halda siğorta şəhadətnaməsində siğorta predmetinin siğortalandığı risklər konkret olaraq sadalanmalıdır.
- 6.4. Siğorta müqaviləsinin bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş formaları elektron sənəd formasında da bağlana bilər.
- 6.5. Siğorta müqaviləsi bağlanarkən siğortaçı siğortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakılardı əks etdirən yaddaş varaqı vermalıdır:
- 6.5.1. siğorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu;
- 6.5.2. siğortaçının siğorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.

7. Siğorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi

- 7.1. Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə siğortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pişləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.
- 7.2. Siğortaçı siğorta müqaviləsinin qüvvədə olduğu müddətdə siğorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat alıqdə siğorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən siğorta haqqının artırılmasını tələb edə bilər. Siğortalı bu tələblə razılışmadıqda, siğortaçı siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.

8. Siğorta müddəti və siğorta ərazisi

- 8.1. Siğortanın müddəti siğorta müqaviləsi ilə müəyyən olunur.
- 8.2. Siğorta müqaviləsi bir ildən artıq müddətə bağlandıqda siğorta müqaviləsində siğortanın hər ili üçün siğorta məbləği və siğorta haqqı ayrıraqda göstərilir.
- 8.3. Siğortaçının siğorta müqaviləsi üzrə öhdəlikləri siğorta müqaviləsində göstərilən siğorta müddətinin başlanması tarixində yaranır, bu şərtlə ki, siğorta haqqı və ya onun siğorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayıaraq ödənilmiş olsun.
- 8.4. Siğorta haqqının siğorta müqaviləsi ilə müəyyən olmuş növbəti hissəsi siğorta müqaviləsində həmin hissənin odənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, siğorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur.
- 8.5. Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdır, siğorta müqaviləsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
- 8.6. Siğorta müqaviləsinin qüvvədə olduğu ərazi tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilər.

9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri

9.1. Sığortalının hüquqları:

9.1.1. siğorta müqaviləsi bağlanarkən siğortalı siğortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;

9.1.2. siğorta şəhadətnaməsi itdiyi halda siğortaçıdan onun dublikatını almaq;

9.1.3. siğorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə siğortaçıdan izahatlar almaq;

9.1.4. siğorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;

9.1.5. qanunla və bu Qaydalarla nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

9.2. Sığortalının vəzifələri:

9.2.1. siğortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;

9.2.2. siğorta haqqını siğorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;

9.2.3. siğortaçını siğorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmək. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;

9.2.4. siğorta müqaviləsi bağlanarkən siğortalanma haqqında ərizə formasında göstərilən və özüna məlum olan, siğortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə siğortaçiya məlumat vermək;

9.2.5. Siğorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində siğorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə siğortaçiya yazılı məlumat vermək:

9.2.5.1. avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması;

9.2.5.2. nömrəli aqreqatların – mühərrrik, şassi və banın dəyişdirilməsi;

9.2.5.3. avtomobilin dövlət qeydiyyatı haqqında sənədlərinin itməsi, oğurlanması və ya dəyişdirilməsi;

9.2.5.4. avtomobilin açarlarının və elektron aktivləşdirmə kartının itirilməsi və ya oğurlanması;

9.2.6. siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda siğorta müqaviləsində siğorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə siğorta təminatının siğorta müqaviləsinə daxil edilməsi üçün siğortaçiya yazılı məlumat vermək;

9.2.6. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;

9.3. Sığortaçının hüquqları:

9.3.1. siğortalının verdiyi məlumatların düzgünlüğünü yoxlamaq;

9.3.2. siğortalının siğortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi siğorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;

9.3.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

9.4. Sığortaçının vəzifələri:

9.4.1. siğortalıya bu Qaydalar əlavə edilmiş siğorta şəhadətnaməsi vermək;

9.4.2. siğorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyəti dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;

9.4.3. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

9.5. Aşağıdakı hallarda siğortaçının siğortalı qarşısında öhdəlikləri tam olaraq yerinə yetirilmiş hesab edilir:

9.5.1. Siğorta müqaviləsi üzrə verilmiş siğorta ödənişlərinin ümumi həcmi ümumi siğorta məbləğinə bərabər olduqda;

9.5.2. avtomobilin oğurlanması, qəcirdələşməsi və ya tam məhv olmasına görə siğorta müqaviləsinə uyğun olaraq siğorta ödənişi verildikdə;

9.5.3. siğorta müqaviləsi üzrə siğorta məbləği ilk siğorta hadisəsi üzrə nəzərdə tutulduğu hallarda, ilk siğorta hadisəsi üzrə siğorta ödənişi verildikdə.

10. Təmir emalatxanasının təyin edilməsi barədə müddəə

Bu Qaydaların Xüsusi hissəsinin II və III Bölmlərini üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməkə bağılı seçim hüququnun siğortaçiya və ya siğorta olunana aid edilməsi siğorta müqaviləsində müəyyən edilir.

11. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

11.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

11.1.1. siğorta predmeti artıq mövcud olmadıqda;

11.1.2. bu Qaydaların 11.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, siğortalı fiziki şəxs öldükdə;

etiraz etdikdə;

11.1.3. siğorta müqaviləsi üzrə siğortalı olmayan siğorta olunanın öldüyü halda siğortalının onun başqası ilə əvəz olunması təklifinə siğortaçı

çatdıqda;

11.1.4. siğorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və siğorta riskinin mövcudluğu, səbəbi siğorta hadisəsi olmayan hallara görə başa

etdikdə;

11.1.5. siğortaçı siğortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;

11.1.6. siğortalı siğorta haqqını siğorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

11.1.7. siğortalının avtomobile münasibətdə siğorta maraşı artıq mövcud olmadıqda;

11.1.8. siğortalı və ya siğortaçı siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.

11.2. Siğorta müqaviləsinin qüvvədə olduğu dövrə siğortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdır, şəraitdən asılı olaraq aşağıdakılardan tətbiq edilir:

11.2.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası üzrə müqavilə (və ya siğorta müqaviləsinin avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortasına aid olan bölməsi) məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir. Məhkəmənin müvafiq qərarının qanuni qüvvəyə mindiyi andan əvvəlki tarixdə siğortalanmış avtomobilin idarə edilməsinin qanuni əsaslarla başqa şəxsə də həvalə edildiyi və bununla siğortaçının razılışlığı hallarda isə siğorta müqaviləsi (və ya siğorta müqaviləsinin avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortasına aid olan bölməsi) üzrə siğortalının hüquq və vəzifələri həmin şəxsə keçir;

11.2.2. Avtomobilərin siğortası üzrə, habelə avtomobilərin sürücüsü və sərnişinlarının fərdi qəza siğortası üzrə siğortalının hüquq və vəzifələrini, siğortaçının razılılığı hallarda, onun qəyyumu və ya himayaçısı həyata keçirir.

11.3. Siğortalı fiziki şəxs öldükdə, aşağıdakı hallarda siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilmir:

11.3.1. Siğortalı siğorta müqaviləsi bağlayarkən siğortalanmış avtomobili qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə siğorta hadisəsi baş verənədək siğortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda siğortalı fiziki şəxs olarsa, onun həmin müqavila üzrə hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş vərasəlik qaydasında siğortalanmış əmlakı qəbul edən şəxsə keçir;

11.3.2. Siğorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsa, siğortalının hüquq və vəzifələri siğorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünü, həm də siğortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir.

12. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verme ilə bağlı xəbərdar etmə

12.1. Siğorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda, bu Qaydaların 12.2-ci bəndi nəzərə alınmaqla, müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.

12.2. Siğorta müqaviləsinə bu Qaydaların 11.1.8-ci yarımbəndinə uyğun olaraq, siğortalının və ya siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (siğorta müqaviləsi 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) yazılı bildiriş göndərməlidir.

12.3. İpotekada olan avtomobilə bağlı siğorta müqaviləsinə siğortalının tələbi ilə vaxtından əvvəl xitam vermə yalnız ipoteka saxlayanın razılığı ilə həyata keçirilir.

13. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

13.1. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi halında siğorta haqlarının müvafiq hissəsinin qaytarılması ilə bağlı münasibətlər aşağıdakı qaydada həll edilir.

13.1.1. Siğorta müqaviləsinə (qrup halında siğorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) siğortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə siğortaçı müqavilənin (qrup halında siğorta zamanı müqavilənin hər hansı avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün siğorta haqlarını ona qaytarır. Bu halda siğortaçı siğorta haqqının qaytarılan hissəsindən siğorta müqaviləsi üzrə (qrup halında siğorta zamanı isə müqavilənin hər hansı avtomobilə bağlı siğorta haqqına mütənasib olan) işlərin aparılması xərclərinin həmin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır. Əgər siğortalının siğorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi siğortaçının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, siğortaçı siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş siğorta haqlarını) bütünlükə siğortalıya qaytarır.

13.1.2. Siğorta müqaviləsinə (qrup halında siğorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş siğorta haqlarını) bütünlükə siğortalıya qaytarır. Əgər bu tələb siğortalının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, siğortaçı müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş siğorta haqlarını) qaytarır. Bu halda siğortaçı siğorta haqqının qaytarılan hissəsindən siğorta müqaviləsi üzrə (qrup halında siğorta zamanı isə müqavilənin hər hansı avtomobilə bağlı siğorta haqqına mütənasib olan) işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır.

13.1.3. Siğorta müqaviləsinə (qrup halında siğorta zamanı, həm də müqaviləyə hər hansı bir avtomobilə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək siğortaçı tərəfindən siğortalıya ödənilmiş siğorta haqqına (qrup halında siğorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş siğorta haqlarına) bərabər və ya ondan çox miqdarda siğorta ödənişi verilmişdir, siğorta haqqı (qrup halında siğorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş siğorta haqları) siğortalıya qaytarılır.

13.1.4. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək siğortaçı tərəfindən siğortalıya ödənilmiş siğorta haqqından (qrup halında siğorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş siğorta haqlarından) az miqdarda siğorta ödənişi verilmişdir, həmin siğorta haqqı məbləği ilə siğorta ödənişi məbləği arasındaki fərq miqdardında siğorta haqqının siğortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 13.1.1-ci və 13.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

13.1.5. Siğorta müqaviləsinə bu Qaydaların 11.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə siğortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxməqla müqavilənin (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün siğorta haqlarını, bu Qaydaların 13.1.3-cü və 13.1.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, siğortalının qanunu nümayəndəsinə qaytarır.

13.2. Bu Qaydaların 13.1.1-ci, 13.1.2-ci və 13.1.5-ci yarımbəndlərinin məqsədləri üçün işlərin aparılması xərclərinin qaytarılan siğorta haqqı məbləğindən çıxılan hissəsi həmin məbləğin 25 faizindən artıq olmayan həddə müəyyən edilir.

14. Siğorta haqqı

14.1. Siğorta haqqı bu Qaydaların Xüsusi hissəsinə müvafiq olaraq tərtib edilən siğorta müqaviləsinin hər bir bölməsi üzrə ayrı-ayrılıqda müəyyən edilir.

14.2. Siğorta müqaviləsində siğorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılıdırıla bilər.

14.3. Siğorta haqqı və ya onun hissəsi vaxtında ödənilməkdən siğortaçı onun ödənilməsi üçün bu Qaydaların 14.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

14.4. Hər bir halda siğorta haqqı və ya onun razılıdırılmış ilk hissəsi siğorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayıraq ödənilməlidir.

14.5. Avtomobilin oğurlanması, qaçırılması və ya tam məhv iə nəticələnən siğorta hadisəsi baş verdiyi hallarda həmin hadisənin baş verdiyi anadək siğorta haqqı tam məbləğdə ödənilməmişdir, siğortaçı siğorta haqqının ödənilməmiş hissəsinə siğorta ödənişi məbləğindən çıxır. Digər hallarda siğortaçı siğorta ödənişi məbləğindən siğorta ödənişinin verildiyi tarixə siğortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş siğorta haqqı məbləğini tutmaq hüququna malikdir.

14.6. Elektron sənəd formasında olan siğorta müqaviləsi üzrə siğorta haqqının ödənilməsi siğortalının bu Qaydalar və siğorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmcinin siğorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.

14.7. Siğortaçı siğorta haqqının hesablanması üçün tətbiq etdiyi siğorta tariflərini və onların iqtisadi əsaslandırılmasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının "27" mart 2014-cü il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aktuar hesablamaların aparılmasına dair Talimat" a uyğun olaraq müəyyən edir.

15. Siğorta məbləği

15.1. Siğorta müqaviləsində siğorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər:

15.1.1. **Ümumi siğorta məbləği** – müəyyən edildiyi hallarda siğortaçının siğorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş siğorta ödənişi məbləğində azalır.

Siğortalı ümumi siğorta məbləğinin siğorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli olan hissəyə müvafiq əlavə siğorta haqqı ödəməlidir.

15.1.2. **Siğorta hadisəsi üzrə siğorta məbləği** - müəyyən edildiyi hallarda həmin məbləğ siğortaçının hər bir siğorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və siğorta hadisələrinə görə siğorta ödənişlərinin verilməsi nəticəsində azalır.

15.1.3. **Bir siğorta hadisəsi üzrə siğorta məbləği** - müəyyən edildiyi hallarda siğortaçının siğorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində siğorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur.

15.2. Əgər siğorta müqaviləsində və ya onun müvafiq siğorta sinfinə aid edilən bölməsində siğorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdır, siğorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

16. Azadolma məbləği

16.1. Siğorta müqaviləsində aşağıdakı növlərdə azadolma məbləğləri müəyyən edilə bilər:

16.1.1. **Şərtli azadolma məbləği** – bu növ azadolma məbləği nəzərdə tutulduğda, siğorta hadisəsi nəticəsində zərər məbləği, avtomobilin qismən siğortası halında isə zərər məbləğinin siğorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi azadolma məbləğindən çox olduqda və ya siğorta müqaviləsində razılışdırılmış hər hansı digər halın baş verməsi şərtlə azadolma məbləği tətbiq olunmur.

16.1.2. **Şərtsiz azadolma məbləği** - bu növ azadolma məbləği nəzərdə tutulduğda azadolma məbləği zərər məbləğindən, avtomobilin qismən siğortası halında isə zərər məbləğinin siğorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsində çıxılır.

16.2. Siğorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləğinin şərtlə və ya şərtsiz olması müəyyənləşdirilməmişdir, həmin müqavilə üzrə şərtsiz azadolma məbləği tətbiq olunur.

16.3. Azadolma məbləği pul məbləği ilə ifadə olunur.

16.4. Bu Qaydaların 39.2-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, siğorta müqaviləsində müxtəlif hallar üçün müxtəlif azadolma məbləğləri müəyyən oluna bilər.

16.5. Avtomobilə qismən zərər dəyməsi və avtomobilin tam məhv olması hallarında tətbiq olunan azadolma məbləğləri eyni məbləğdə müəyyən edilməlidir.

17. Siğorta təminatında məhdudiyyətlər

17.1. Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, aşağıdakılara münasibətdə siğorta təminati verilmir:

17.1.1. aşağıda göstərilən hallarda dəyən zərər;

17.1.1.1. avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;

17.1.1.2. təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərvətcəməndə olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və siğorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;

17.1.1.3. avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərçəş vəziyyətdə olan və ya onu idarə etməyə hüquq olmayan şəxsin idarə etməsi;

17.1.1.4. hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iqtisadçılar, tatillər, vətəndaş müharibəsi;

17.1.1.5. nüvə partlayışı, radioaktiv çırklənmə, nüvə enerjisinin istənilən formada təsiri;

17.1.1.6. avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi;

17.1.1.7. dövlət orqanları tərəfindən və ya onların göstərişi ilə avtomobilin daşınması (siğorta hadisəsi nəticəsində idarə olunmaq imkanlarını itirmiş avtomobilin daşınması halları istisna olmaqla), saxlanması və ya məhv edilməsi;

17.1.1.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, siğortalının və ya siğorta olunanın siğorta hadisəsinin baş vermasına yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi;

17.1.1.9. avtomobilin siğorta ərazisindən kənardə istismar olunması.

17.1.1.10. avtomobilin cinayət məqsədilə istifadə edilməsi;

17.1.1.11. avtomobilin siğortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi;

17.1.1.12. avtomobilin təyyarələrin enib-qalxlığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;

17.1.1.13. avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlər;

17.1.2. mənəvi zərər;

17.1.3. əldən çıxan gəlir, gəlir itki, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri;

17.1.4. Bu Qaydaların Xüsusi hissəsində nəzərdə tutulmuş digər məhdudiyyətlər.

17.2. Bu Qaydaların 17.1.1.1-ci yarımbəndində "automobilin texniki təyinatı üzrə istifadəsi" dedikdə, onun sərnişin daşınması və ya yük daşınması, yaxud da adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə olunması başa düşülür.

17.3. Siğorta hadisəsi onun baş verməsinə yönələn, siğorta müqaviləsi üzrə siğortalı və (və ya) siğorta olunan hesab edilməyən faydalanan şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs siğorta ödənişini almaq hüququndan məhrum olur.

17.4. Siğorta müqaviləsində bu Qaydalarda müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutula bilməz.

17.5. Bu Qaydalarda müəyyən edilmiş hər hansı məhdudiyyət və ya məhdudiyyətlər tərəflərin razılığı ilə siğorta müqaviləsi üzrə siğorta təminatına daxil edilə bilər.

18. Siğorta hadisəsi barədə məlumatlandırma

18.1. Siğorta hadisəsinin baş verməsi barədə siğortalı və ya siğorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində siğortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

18.2. Siğorta hadisəsinin baş verməsi barədə siğortaçıya məlumat vermiş siğortalı və ya siğorta olunan, həmçinin faydalanan şəxs bu Qaydaların 18.1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdir, siğortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırılmalıdır.

18.3. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də siğorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə siğortaçıya xəbər verilməsi siğorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

19. Zərərin qiymətləndirilməsi

19.1. Siğortaçı dəyimiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəyimiş avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi siğorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

19.2. Siğorta hadisəsi nəticəsində dəyən zərərin siğortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

19.3. Zərəri qiymətləndirən şəxs siğorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) siğorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Qaydaların 19.4-cü bəndi nəzərə alınmaqla, siğortalıdan tələb etmək hüququna malikdir.

19.4. Siğorta hadisəsi hesab edilə bilən hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin bu Qaydalara əsasən tələb olunduğu hallarda alınması üçün yazılı sorğu vermək siğortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.

19.5. Zərər məbləğinin siğortaçı tərəfindən və ya onun razılığı ilə bu Qaydaların 19.6-ci bəndində nəzərdə tutulmuş müddətdə qiymətləndirməsinin başlığı anadək siğortalı və ya siğorta olunan aşağıdakı hallar istisna olmaqla, zərər dəyimiş əmlakı siğorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəyimiş zərərin müvafiq qaydada qiymətləndirilməsi üçün şərait yaratmadıqda zərərin siğortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirməsinin nəticələrini qəbul etməlidir:

19.5.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, siğorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəyimiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəyimiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

19.5.2. zərər dəyimiş əmlakın siğorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına siğortaçının yazılı razılığı olduqda.

19.6. Siğortaçı siğorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi siğortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəyimiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə siğortalı və siğorta olunan, həmçinin zərər çəkmış üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəyimiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər.

19.7. Əmlaka dəyimiş zərərin vaxtında qiymətləndirilməməsi aşağıdakı səbəblərdən baş verməmişdir, siğortalı, siğorta olunan və ya zərər çəkmış üçüncü şəxs tərəfindən bu Qaydaların 19.6-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini siğortaçı qəbul etməlidir:

19.7.1. siğortalının, siğorta olunanın və ya zərər çəkmış üçüncü şəxsin zərərin qiymətləndirilməsi üçün şərait yaratmaması;

19.7.2. səlahiyyətli dövlət orqanının qərarı nəticəsində əmlakın qiymətləndirilməsinin mümkün olmaması.

20. Siğorta ödənişinin verilməsinin əsasları

20.1. Siğorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

20.1.1. Siğorta hadisəsi baş verdikdə, siğortalının, siğorta olunanın və ya digər faydalanan şəxsin siğortaçıya ünvanladığı, siğorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən siğorta tələbi;

20.1.2. siğorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydaların 18.1-ci bəndində uyğun olaraq hər hansı dövlət orqanına məlumat verilməlidirsə, bu Qaydaların 21-ci bəndi nəzərə alınmaqla həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd. Avtomobilin oğurlanması və ya qəçiriləməsi halında bu sənəd müvafiq hadisə ilə bağlı açılan cinayət işinin nəticələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanının (vəzifəli şəxsinin) təqdim etdiyi arayış hesab edilir;

20.1.3. zərər məbləğini təsdiqləyən sənəd;

20.1.4. siğorta hadisəsi nəticəsində üçüncü şəxsin və ya siğorta olunanın sağlamlığına dəyən zərər xəsarətin dərəcəsi haqqında həkim arayışı, əllilik halında isə əlliliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surəti;

20.1.5. siğorta hadisəsi nəticəsində üçüncü şəxs və ya siğorta olunan öldükə, ölümün səbəbi haqqında tibbi arayış və ya müvafiq hallarda tibbi ekspertiza rəyi, ölüm haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti, vərəsənin (hüquq varisinin) vərəsəlik hüququnu təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsinin surəti;

20.1.6. siğortalı və ya siğorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hə hansı ödəmə həyata keçirildikdə, belə ödəməni təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

20.1.7. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun siğorta ödənişini almaq üçün təyin edilən nümayəndəsinə verilmiş müvafiq etibarnamə;

20.1.8. siğorta olunanın sürücülük vəsiqəsinin surəti, həmçinin siğorta olunan avtomobilin mülkiyyətçisi olmayıdıqda müvafiq etibarnamənin surəti;

20.1.9. avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, avtomobilin oğurlandığı və ya qaçırlığı halda isə qeydiyyat şəhadətnaməsinin əslİ. əgər avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlanmış və ya qaçırlıq avtomobilin içərisində qalmışdırsa, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən dublikatı, yaxud cinayət işinə əlavə edilmişdir, bu faktı təsdiq edən arayış.

21. Hadisə ilə bağlı təsdiqəcidi sənədin tələb olunmaması

21.1. Aşağıdakı şərtlərin hər birinin eyni zamanda mövcud olduğu hallarda, habelə hadisə iştirakçlarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu siğortaçıya təqdim etmələri şərtlə siğorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı öhdəliklərinin icrası üçün bu Qaydaların 20.1.2-ci yarımbəndində nəzərdə tutulmuş sənədi tələb etmir:

21.1.1. hadisənin baş verməsində təqsirlili olan şəxsin müəyyən edilməsi ilə bağlı siğortaçı, siğortalı və (və ya) üçüncü şəxs arasında mübahisə olmayılıqda;

21.1.2. hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

21.1.3. hadisə nəticəsində dəymmiş zərərin həcmi 1000 manatdan çox olmaması hadisə iştirakçıları və siğortaçı tərəfində ağlabatan şəkildə ehtimal edildikdə.

21.2. Bu Qaydaların 21.1-ci bəndində nəzərdə tutulmuş protokol "İcbari siğortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 58.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtonaqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi protokolun forması və tərtib edilməsi Qaydası"nda müəyyən edilmiş formaya uyğun tərtib edilir.

22. Siğorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti

Bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun siğortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq siğortaçı siğorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə siğortalıya yazılı məlumat verməli, yaxud siğortalıya, siğorta olunana və ya faydalanan şəxsə siğorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

23. Siğorta ödənişinin verilməsindən imtinanın əsasları

23.1. Siğortaçı siğorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

23.1.1. Zərər bu Qaydalarla nəzərdə tutulmuş siğorta təminatı verilməyən hallarla bağlı olduqda;

23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində siğortaçı hadisənin siğorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;

23.1.3. aşağıdakı hallar istisna olmaqla, siğortalı, siğorta olunan və ya üçüncü şəxs zərər dəymmiş avtomobili və ya digər əmlakı siğorta hadisəsindən dərhal sonrakı vəziyyətdə siğortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində siğortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdiğdə:

23.1.3.1. zərərin qarşısının alınması və ya həcmimin azaldılması, siğorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiyət üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

23.1.3.2. siğortaçı siğorta hadisəsi barədə bu Qaydalarla nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər daymış əmlaka baxış keçirmədikdə;

23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın siğorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmasına siğortaçının yazılı razılığı olduqda;

23.1.4. siğortalı siğortalanmış avtomobilə dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün zəruri və mümkün tədbirləri görmək iqtidarından olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman siğorta ödənişindən o həcmədə imtina edilə bilər ki, siğortalı mümkün tədbirləri görmüş olsayıdı, zərərin məbləği həmin həcmədə azalmış olardı;

23.1.5. bu Qaydaların 23.2-ci bəndi nəzərə alınmaqla, siğortalının avtomobil, siğorta olunan və (və ya) siğorta hadisəsi barəsində siğortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində siğortaçı siğorta riskini qiymətləndirmək, həmçinin siğorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;

23.1.6. avtomobilin siğortası üzrə siğortalı, siğorta olunan və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirlili olan şəxslən aldıqda. Zərvurun zərərin əvəzini qismən ödəmiş olduqda, siğorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;

23.1.7. baş vermiş hadisə siğorta müqaviləsinə görə siğorta hadisəsi hesab edildikdə;

23.1.8. siğorta müqaviləsində siğorta haqqının hissə-hissə ödənilməsinin razılışdırıldığı və ilk hissəsinin ödəniləndiyi halda növbəti hər hansı hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 14.3-cü bəndində nəzərdə tutulmuş halda isə siğortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra siğorta hadisəsinin baş vermesi halında siğorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.

23.2. Siğortaçı aşağıdakı hallarda siğorta ödənişinin verilməsindən imtina üçün müvafiq məlumatların verilməməsi, yaxud yanlış məlumatların veriləsi faktına əsaslanı bilməz:

23.2.1. Siğorta müqaviləsi siğortalanma haqqında ərizə olmadan bağlandıqda;

23.2.2. siğortalanma haqqında ərizə siğortalı tərəfindən imzalanmadan tərtib edildikdə;

23.2.3. siğortalanma haqqında ərizə formasında nəzərdə tutulan hər hansı məlumatın və ya məlumatların həmin ərizədə göstəriləmədiyi halda, siğorta müqaviləsi bağlanmış olduqda;

23.2.4. siğortalının siğortalanma haqqında ərizəyə əlavə edilən sənədlərdə yanlış məlumatların verilməsində təqsiri olmayılıqda;

23.2.5. siğortalının siğortalanma haqqında ərizədə qəsdən yanlış məlumat verməsinin siğorta müqaviləsinin bağlılığı an siğortaçıya məlum olmasına baxmayaq, siğorta müqaviləsi bağlanmış olduqda.

23.3. Bu Qaydaların 23.1.3-cü yarımbəndində müəyyən edilmiş hallarda siğortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübüt olunan həcmədə siğorta ödənişindən imtina edə bilməz.

23.4. Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, siğorta hadisəsi onun baş verəsinə yönələn, siğorta müqaviləsi üzrə

siğortalı və (və ya) siğorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs siğorta ödənişini almaq hüququndan məhrum olur.

24. Siğorta ödənişinin gecikdirilməsinin nəticəsi

Siğortaçı siğorta ödənişini bu Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün siğorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

25. Subroqasiya hüququ

25.1. Siğortalanmış avtomobilə dəymış zərərin əvəzini ödəmiş siğortaçı siğorta ödənişi almış şəxsin ona dəymış zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vəsitələrdən istifadə edə bilər.

25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ siğorta ödənişini vermiş siğortaçıya subroqasiya qaydasında onun verdiyi siğorta ödənişi məbləğində keçir.

25.3. Faydalanan şəxs siğorta ödənişini alıqdə subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımı sənədlərlə siğortaçını təmin etmalıdır.

25.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımı sənədləri siğortaçaya verməkdən imtina etdikdə siğortaçı siğorta ödənişini verməkdən zərərvuran şəxslən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

25.5. Siğortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özüne və (və ya) müvafiq siğorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini siğortalamış siğortaçıya, həmçinin dəyən zərərə görə siğortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

26. Mübahisələrin həlli qaydası

26.1. Siğorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.

26.2. Siğorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.

26.3. Siğorta müqaviləsi üzrə hüquqlarının siğortaçı tərəfindən pozulduğunu hesab edən siğortalı, siğorta olunan və ya faydalanan şəxs siğorta nəzarəti orqanına (Azərbaycan Respublikasının Məliyyə Nazirliyinə) şikayət ərizəsi ilə müraciət edə bilər.

XÜSUSİ HİSSƏ

BÖLME II. Avtomobilərin siğortası

27. Siğortanın predmeti

Bu bölmə üzrə siğorta predmeti fiziki şəxslərin sahibliyində olan avtomobilərdir.

28. Siğorta riskləri

28.1. Siğortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən siğorta təminatı verilir:

28.1.1. **avtonəqliyyat hadisəsi** – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr;

28.1.2. **atılmış və ya düşmüş əşya** – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi hali istisna olmaqla, avtomobilin xarici səthində daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;

28.1.3. **üçüncü şəxsin qanunazidd hərəkəti**;

28.1.4. **oğurluq, quldurluq, qaçırmə və soyğunçuluq**;

28.1.5. **yanğın və partlayış - a) yanğın** – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanığın söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vəsitələrin təsiri, habelə yanığın birbaşa təsiri; **b) partlayış** – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmədə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi;

28.1.6. **təbii fəlakət** – sel, daşqın, zəlzələ, fırtnı, qasırga, tufan, dolu və digər təbii hadisələr;

28.1.7. **heyvanların hərəkəti** – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

28.1.8. **avtokasko** – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusu.

29. Siğorta hadisəsi

Siğorta müqaviləsinə görə siğorta ödənişinin siğortalıya, siğorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində siğortalanmış avtomobilə zərər dəyməsi faktı siğorta hadisəsi sayılır.

30. Siğorta təminatında əlavə məhdudiyyətlər

30.1. Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə aşağıdakılara münasibətdə də siğorta təminatı verilmir:

30.1.1. aşağıdakı hallarda dəyən zərər:

30.1.1.1. avtomobilin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfində quraşdırılmamış cihazlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması;

30.1.1.2. avtomobilin digər hissələri də eyni hadisə nəticəsində zədələndiyi hallar istisna olmaqla, şinlərinin zədələnməsi;

30.1.1.3. avtomobilin açarlarına, elektron aktivləşdirmə kartına, brelok və s. bu kimi hissələrinə, onların avtomobildən kənarda olduqları halda zərər dəyməsi və ya bu cür halda onların oğurlanması;

30.1.1.4. avtomobilin bəni və (və ya) hissələri zədələnmədən onun rəng örtüyünün qopması və ya digər hər hansı formada zədələnməsi;

30.1.1.5. avtomobildə heç kəsin olmadığı zaman qapılarının və ya baqajının açarla bağlı olmaması, pəncərələrinin və ya tavanının (lyukunun) açıq qalması, açaçın nəzarətsiz buraxılması və ya avtomobilin içərisində qalması nticəsində avtomobilin və ya onun içərisində yerləşən hissələrinin qeyd olunan müvafiq səbəblərdən istifadə edilməklə oğurlanması;

30.1.2. avtomobilin dəyərdən düşməsi;

30.1.3. avtomobilin vəziyyətini onun siğorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdırın hər hansı təmir və ya dəyişdirmə işləri;

30.1.4. avtomobilin bütövlükdə və ya onun ayrı-ayrı hissə və aqreqatlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsal və təmir zamanı mövcud olan qüsurları;

30.1.5. siğortalının, sürücünün və ya sərnişinlərin siğorta hadisəsinin baş verdiyi anda avtomobildə olan əmlakına dəyən zərər.

31. Siğorta məbləği

31.1. Avtomobilin siğortası üzrə müəyyən olunan siğorta məbləği siğortalanan avtomobilin bazar dəyərindən artıq ola bilməz.

31.2. Avtomobilin siğorta müqaviləsi bağlanan andakı həqiqi, yəni siğorta dəyərindən artıq məbləğdə eyni risklərdən iki və ya daha çox siğortaçıda siğortalanması halında (ikili və ya çoxqat siğorta halında), siğorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə siğortaçılarından hər biri onunla bağlanmış siğorta müqaviləsində nəzərdə tutulmuş siğorta məbləğinə mütənasib qaydada, ümumilikdə siğorta dəyərindən artıq olmamaq şətilə öhdəlik daşıyır.

31.3. Avtomobil siğortali tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə siğorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğdə siğorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir siğorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda siğortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

32. Qismən siğorta

32.1. Avtomobilin siğortası üzrə müqavilədə müəyyən edilmiş siğorta məbləği siğorta dəyərindən az olduğu halda (qismən siğorta halında), siğortaçı zərərin əvəzini siğorta məbləğinin siğorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən siğorta barədə müddəə siğorta müqaviləsində əks edilmiş olsun.

32.2. Siğorta hadisəsi nticəsində qismən siğortalanmış avtomobilin tam məhv olması halında siğorta məbləği bütünlükə ödənilidikdə, siğorta predmetinin qalıqlarına olan hüquq siğortaçıya siğorta ödənişi məbləğinin siğorta dəyərinə olan nisbətində keçir.

32.3. Siğorta müqaviləsində "Ümumi siğorta məbləği" növü tətbiq edildiyi halda siğorta ödənişi verildikdən sonra belə siğorta təminatı qismən siğorta kimi qiymətləndirilə bilməz.

33. Siğorta ödənişinin həyata keçirilməsi

33.1. Siğorta ödənişinin məbləği siğorta hadisəsinin baş verməsi nticəsində siğortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz.

33.2. Siğortalanmış avtomobilə dəymış zərərlə bağlı siğorta ödənişi siğortaçıının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər:

33.2.1. avtomobilə **qismən zərər dəyidikdə**:

33.2.1.1. Zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

33.2.1.2. zərərin aradan qaldırılması üçün siğortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərən və ya satıcıya ödənilməsi;

33.2.1.3. avtomobilin təmiri və ya bərpası;

33.2.2. avtomobilin **tam məhv olması** (avtomobilin siğorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), **yaxud oğurlanması və ya qazırılması** halında:

33.2.2.1. siğorta məbləğindən çox olmamaq şətilə avtomobilin siğorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman siğortaçıının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var:

33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini siğorta ödənişi məbləğindən çıxməq. Bu zaman siğortaçı ilə siğortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilməkdə siğortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;

33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək.

33.2.2.2. siğortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobilə əvəz edilməsi.

33.3. İpoteka qoyulan avtomobilin siğortası üzrə siğorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan ipoteka saxlayana borclunun (ipoteka qoynanın) borc (kredit) müqaviləsi üzrə siğorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq siğorta ödənişi verile bilməz.

33.4. Girov qoyulan avtomobilin tam məhv olması ilə nəticələnən siğorta hadisəsi baş verdikdə, siğorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoynanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində siğorta ödənişi almaq hüququ var.

34. Təmir və ya bərpə xərclərinin ödənilməsi zamanı nəzərə alınmayan amillər

34.0. Siğorta hadisəsi nticəsində zərər dəymış avtomobilin təmiri və ya bərpası xərcləri hesablanarkən aşağıdakılardan nəzərə alınır:

34.0.1. avtonəqliyyat vəsitəsinə texniki xidmət və onun zəmanətli təmiri;

34.0.2. avtomobilin ayrı-ayrı hissələrinin təbii aşınması və ya köhnəlməsi ilə bağlı aparılan bərpə işləri və ya belə hissələrin dəyişdirilməsi;

34.0.3. təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi;

34.0.4. avtomobilin zədələnmiş hissəsinin rənglənməsindən əlavə onun zədələnməmiş digər hissələrinin rənglənməsi.

35. Köhnəlmə əmsali

35.1. Siğorta müqaviləsində nəzərdə tutulduğu hallarda, siğorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-ci bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsali tətbiq edilə bilər.

- 35.2. Aşağıdakı hallarda siğorta ödənişi verilərkən köhnəlmə əmsali tətbiq olunmur:
- 35.2.1. avtomobilin tam məhvisi;
- 35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi.

35.3. Köhnəlmə əmsali aşağıdakı qaydada hesablanır:

$$K\vartheta = K_1 M + K_2 L$$

burada:

K_1 - bu Qaydaların 35.4-cü bəndinə uyğun olaraq, avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsali (hər keçilmiş 1000 kilometrə görə faizlə);

M - istismara başlama tarixindən siğorta hadisəsinin baş verdiyi tarixdək faktiki keçilmiş məsafə (min kilometrlə);

K_2 - bu Qaydaların 35.5-ci bəndinə uyğun olaraq, avtomobilin istismar müddətinə görə köhnəlmə əmsali (hər istismar ilinə görə faizlə);

L - istismara başlama tarixindən siğorta hadisəsinin baş verdiyi tarixdək faktiki istismar müddəti (ili).

35.4. avtomobilin **keçdiyi məsafəyə görə** köhnəlmə əmsali aşağıdakı göstəricilər əsasında müəyyən olunur:

S/s	Mühərrikin növü	Mühərrikin işçi hacmi (l)	Hər keçilmiş 1000 kmməsafəyə görə, %-la
1.	Benzin	1500-dək	0,35
		1600	0,20
		1800	0,15
		2000	0,17
		2000-dən yuxarı	0,20
2.	Dizel	İstənilən həcmdə	0,20
3.	Turbo - dizel	İstənilən həcmdə	0,25

35.5. avtomobilin **istismar müddətinə görə** köhnəlmə əmsali aşağıdakı göstəricilər əsasında müəyyən olunur:

1 il ərzində keçilmiş orta məsafə (min.)	2-dək	2 - 5	5 - 10	10 - 15	15 - 20	20 - 30	30 - 40	40 - 60	60- 100	100-dən çox
Tam 1 il üçün, %-la	1,60	1,45	1,25	1,05	0,85	0,80	0,75	0,65	0,60	0,55

35.6. Köhnəlmə əmsali avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 %-dən çox olmamaqla tətbiq edilir.

35.7. Siğorta müqaviləsində köhnəlmə əmsali nəzərdə tutulduqda, bu Bölmenin məqsədləri üçün zərər məbləği köhnəlmə əmsalının tətbiq edilməsindən sonra alınan məbləğ hesab edilir.

BÖLMƏ III. Avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası

36. Siğortanın predmeti

Bu Bölümə üzrə siğorta predmeti bu Qaydaların 2.0.1-ci yarımbəndində nəzərdə tutulmuş avtomobillərin sahiblərinin mülki məsuliyyətinin yaranması halidir.

37. Siğorta riskləri və siğorta hadisəsi

37.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası üzrə siğorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə siğorta olunanın mülki məsuliyyətinin yaranması riskindən siğorta təminati verilir.

37.2. Siğorta ödənişinin ödənilməsi üçün əsas olan, siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində siğorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə siğorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin bu Qaydaların 37.3-cü bəndi nəzərə alınmaqla yaranması faktı siğorta hadisəsi hesab edilir.

37.3. Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində siğorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə siğorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin "İcbari siğortalar haqqında" Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq siğorta məbləğinə bərabər və ya ondan az olması faktı bu Qaydaların məqsədləri üçün siğorta hadisəsi sayılır.

38. Siğorta təminatında əlavə məhdudiyyətlər

38.1. Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə, aşağıdakılara münasibətdə də siğorta təminatı verilir:

38.1.1. Siğortalının işçisinin avtomobilin sərnişini olarkən siğortalı ilə əmək münasibətlərində irəli gələn peşə vəzifələrinin icrası zamanı ölməsi və ya bədən xəsarəti alması nəticəsində yaranan məsuliyyət;

38.1.2. avtomobilin sərnişini kimi hərəkət edən, siğorta olunanın hər hansı ailə üzvünün ölməsi və ya bədən xəsarəti alması nəticəsində yaranan məsuliyyət;

38.1.3. avtomobildə və (və ya) onun qoşqusunda olan yükün vurduğu zərərə görə məsuliyyət;

38.1.4. əmlaka vurulan zərərə görə əldən çıxmış fayda və ya digər dolayı zərərlərə görə məsuliyyət;

38.1.5. cərimələr və ya mənəvi zərərlərə görə təzminat ödəmək məsuliyyəti;

38.1.6. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə "İcbari siğortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 56.1.2 maddəsində nəzərdə tutulmuş təminat həddində ödənilməli olan zərər məbləğləri.

39. Siğorta məbləği və azadolma məbləği

39.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası üzrə siğorta məbləği tərəflərin razılığı ilə siğorta müqaviləsində müəyyən olunur və siğortaçıının öhdəliyinin son həddini ifadə edir.

39.2. Üçüncü şəxsin əmlakına dəyən zərər üzrə azadolma məbləği "İcbari siğortalar haqqında" Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsində müəyyən edilmiş siğorta məbləği həcmində müəyyənedir.

40. Siğorta ödənişinin verilməsi

40.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası üzrə siğorta hadisəsi baş verdikdə **üçüncü şəxsin əmlakına dəyən bürbaşa zərərin əvəzi** aşağıdakı məbləğlərdə ödənilir:

40.1.1. əmlak tamamilə məhv olduqda – istifadə üçün yararlı olan qalıqların dəyeri çıxılmaq şərtilə, həmin əmlakın siğorta hadisəsinin baş verməsi anında mövcud olmuş bazar dəyeri məbləğində;

40.1.2. əmlak qismən zədələndikdə - həmin əmlakın siğorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində;

40.2. Avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası üzrə siğorta hadisəsi baş verdikdə, **üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi** aşağıdakı məbləğlərdə ödənilir:

40.2.1. zərərçəkənin malik olduğu, yaxud hadisə baş verməseydi malik olması real olaraq ehtimal edilən və itirdiyi qazanc (gəlir) məbləğində;

40.2.2. zərərçəkənin sağlamlığının pozulması ilə bağlı çəkdiyi əlavə xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, protezləşdirməyə, başqasının qulluğu, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclər məbləğində, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanuna nəzərdə tutulmadığı müəyyənləşdirilsin;

40.2.3. ailə başçısı olan zərərçəkənin öldüyü halda onun himayəsində olan şəxslərin itirdiyi qazanc məbləğində;

40.2.4. zərərçəkənin öldüyü halda 1000 (min) manatdan artıq olmamaq şərtilə onun dəfni ilə bağlı xərclər.

40.3. Siğorta hadisəsi nəticəsində üçüncü şəxsin həyatına və sağlamlığına dəyən zərərin əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1117-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə ödənilir.

40.4. Eyni siğorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası üzrə müəyyən olunmuş siğorta məbləğindən artıq olduqda siğortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə siğorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən siğorta ödənişinin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin siğortası üzrə müəyyən olunmuş siğorta məbləğinə bərabər olmalıdır.

BÖLMƏ IV. Sürücülerin və sərnişinlərin fərdi qəza siğortası

41. Siğortanın predmeti

Bu Bölmə üzrə siğorta predmeti bu Qaydaların 2.0.1.-ci yarımbəndində nəzərdə tutulmuş avtomobillərin sürücüləri və sərnişinləridir.

42. Siğorta olunan

42.1. Siğorta müqaviləsində göstərilən avtomobildə olan sürücü və sərnişin sürücülərin və sərnişinlərin fərdi qəza siğortası üzrə siğorta olunan hesab olunurlar.

42.2. Siğorta olunanların sayı avtomobilin istehsalçısı tərəfindən nəzərdə tutulmuş oturacaq yerlərinin sayından çox ola bilməz.

43. Siğorta riskləri

43.0. Fərdi qəza siğortası üzrə siğorta müqaviləsində göstərilən avtomobilin istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərin aşağıda göstərilən hallarla nəticələnməsi risklərindən siğorta təminati verilir:

43.0.1. əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlliyyin müəyyən olunması;

43.0.2. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması;

43.0.3. ölüm.

44. Siğorta hadisəsi və ona dair bəzi tələblər

44.1. Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində və əhatə etdiyi ərazidə bu Qaydaların 28.1-ci bəndində müəyyən edilmiş risklərin hər hansı birinin baş verməsinin 43.1-ci bəndində nəzərdə tutulmuş hallarla nəticələnməsi, 44.2-ci və 44.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla siğorta hadisəsi sayılır.

44.2. Siğorta olunanın ölümə halı yalnız aşağıdakı halların hər biri mövcud olduqda siğorta hadisəsi sayılır:

44.2.1. ölüm səbəb olan bədbəxt hadisə siğorta müqaviləsi qüvvədə olan müddətdə baş vermiş olsun;

44.2.2. ölüm faktı ölümə birbaşa səbəb olan və siğorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermiş bədbəxt hadisənin nəticəsi olsun;

44.2.3. ölüm hadisəsi bədbəxt hadisənin baş verməsi tarixindən ən gec 1 il müddətində baş vermiş olsun.

44.3. Siğorta olunanın sağlamlığına dəymış zərərlə əlaqədar olaraq ona I, II, III qrup əlliyyin təyin olunması və ya 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması yalnız aşağıdakı hallann hər biri mövcud olduqda siğorta hadisəsi sayılır:

44.3.1. zərərə səbəb olan bədbəxt hadisə siğorta müqaviləsi qüvvədə olan müddətdə baş vermiş olsun;

44.3.2. zərər birbaşa ona səbəb olmuş bədbəxt hadisə nəticəsində dəymış olsun;

44.3.3. zərər bədbəxt hadisənin baş verməsi tarixindən ən gec 1 il müddətində müəyyən edilmiş olsun.

45. Sığorta təminatında əlavə məhdudiyyətlər

Bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə, siğorta olunanın özünə sui qəsd etməsi halına da siğorta təminatı verilmir.

46. Siğorta məbləği

46.1. Sürüşünlərin və sərnişinlərin fərdi qəza siğortası müqaviləsi üzrə siğorta məbləği tərəflərin razılığı ilə siğorta müqaviləsində müəyyən olunur.

46.2. Sürüşünlərin və sərnişinlərin fərdi qəza siğortası üzrə siğorta məbləği avtomobilin bir oturacaq yeri, yəni bir siğorta olunan üçün siğorta məbləğini ifadə edir.

47. Siğorta ödənişinin verilməsi

47.1. Siğorta hadisəsinin baş verməsi tarixindən 1 il müddətində siğorta olunanın ölməsi halında siğorta ödənişi siğorta məbləğinin 100 faizi həcmində onun vərasələrinə verilir.

47.2. Siğorta olunanın sağlamlığına zərər dəyməsi halında siğorta ödənişi aşağıdakı məbləğlərdə ödənilir:

47.2.1. əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar:

47.2.1.1. Birinci dərəcə əllilik müəyyən olunduqda – siğorta məbləğinin 100 faizi;

47.2.1.2. ikinci dərəcə əllilik müəyyən olunduqda – siğorta məbləğinin 80 faizi;

47.2.1.3. Üçüncü dərəcə əllilik müəyyən olunduqda – siğorta məbləğinin 60 faizi;

47.2.2. 18 yaşındakı uşaqların sağlamlıq imkanlarının məhdudlaşması müəyyən olunduqda – siğorta məbləğinin 100 faizi.

47.3. Siğorta hadisəsi nəticəsində siğorta ödənişi almış siğorta olunana təyin edilmiş əllilik dərəcəsinin dəyişməsi, yaxud onun ölməsi ilə əlaqədar siğorta ödənişi növbəti dəfə verilərkən, həmin hadisə ilə bağlı bu Bölmə əsasında əvvəllər verilmiş siğorta ödənişi məbləğləri çıxılır.